

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA
BROKERİNİN MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: AzSığorta ASC

Hesabat dövrü_ 01.01.2011-31.12.2011

ilin əvvəlindən artan yekunla

Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	21173761,32
birbaşa sığorta üzrə sığorta haqları	20583210,75
təkrarsığorta üzrə təkrarsığorta haqları	255243,24
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	173729,9
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	161577,43
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	1103795,27
İnvestisiya gəlirləri üzrə	1061037,11
Subroqasiya gəlirləri	41233,06
Sair gəlirlər	13444,55
CƏMİ GƏLİRLƏR	23393271,31
Xərclər	
Əsas əməliyyat xərcləri:	7876936,05
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	1978997,04
qaytarılan sığorta haqları üzrə	76566,38
tənzimləmə xərcləri	46133,70
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	5391030,43
qarşısız alınma tədbirləri fonduna ayırmalar üzrə	259204,08
sığorta fəaliyyəti üzrə sair xərclər	125004,42
İşlərin aparılması xərcləri	4384560,27
Sair xərclər	47086,74
CƏMİ XƏRCLƏR	12308583,06
Maliyyə mənfəəti (zərəri)	11084688,25
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	10414017,00
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	670671,25
Mənfəət vergisi	134134,25
Hesabat dövründə xalis mənfəət (zərər)	536537,00

BÜDCƏYƏ və BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR

manatla

Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
Mənfəətdən vergi	134 134,25	142 948,88
Əlavə dəyər vergisi	10 711,37	9 991,52
Gəlir vergisi	350 326,35	395 991,74
Əmlak vergisi	11 185,64	11 866,90
Torpaq vergisi	-	-
Aksizlər	-	-
Ödəmə mənbəyində vergi (4%)	186 757,68	89 221,57
Sair vergilər	540 062,12	587 645,55
Sosial sığorta və təminat	580 672,98	931 914,31
Məcburi ödənişlər (0,3%)	49 662,00	46 299,13
İqtisadi sanksiyalar	-	-